

**AZƏRBAYCAN RESPUBLİKASININ
AUDİTORLAR PALATASI ŞURASININ
QƏRARI**

Bakı şəhəri

№285/5

31 yanvar 2017-ci il

Auditor xidməti bazarında haqsız rəqabətin əlamətləri barədə

“Azərbaycan Respublikasında Auditor xidmətinin inkişaf konsepsiyasının (2012-2020-ci illər)”, Auditorlar Palatası Şurasının 2016-cı il 21 dekabr tarixli 283/5 nömrəli qərarı ilə təsdiq edilmiş “Dempinq və haqsız rəqabətə qarşı mübarizəyə dair tədbirlər sistemi” barədə qərarının və Palatanın 2017-cı il üzrə iş planının 1.17-ci “Auditor fəaliyyətində dempinq və haqsız rəqabətə qarşı tədbirlər sisteminin işlənilib hazırlanması və tətbiqi” bəndinin icrası ilə əlaqədar sədrin elmi-metodik məsələlər üzrə müşaviri N.Talıbov tərəfindən təqdim edilən layihəni müzakirə edərək Auditorlar Palatasının Şurası

QƏRARA ALIR:

1. Auditor xidməti bazarında haqsız rəqabətin əlamətləri barədə təklif olunan müddəalar təsdiq edilsin (əlavə olunur).
2. Auditor təşkilatlarına və sərbəst auditorlara tapşırılsın ki, auditor xidməti göstərərkən haqsız rəqabətin əlamətlərinə uyğun hərəkətlərə yol verməsinlər.
3. Sədrin elmi-metodik məsələlər üzrə müşaviri N.Talıbova, Kadr hazırlığı, akkreditasiya və beynəlxalq əlaqələr idarəsinin rəisi S.Gülməmmədova tapşırılsın ki, bir ay müddətində Auditorların peşə etikasını və üzvlük komitəsi (İ.Əliyev), Qanunvericilik və hüquqi məsələlər üzrə komitə (E.İbrahimov) və Dempinq və haqsız rəqabətə qarşı mübarizə üzrə komitə (Ü.Fətiyev) ilə razılaşdırılmaqla Palata Şurasının 2015-ci il 25 noyabr tarixli 269/1 nömrəli qərarı ilə təsdiq edilmiş “Auditor xidməti sahəsində araşdırma və intizam tədbirləri sistemi”nə bu qərarın qəbul edilməsi ilə əlaqədar əlavə və dəyişikliklər edilməsi üzrə təkliflər hazırlayıb təqdim etsinlər.
4. Auditor təşkilatlarının və sərbəst auditorların fəaliyyətləri qiymətləndirilərkən, o cümlədən reyting səviyyəsi və xidmətin keyfiyyəti müəyyənləşdirilərkən auditor xidməti bazarında haqsız rəqabətə yol verilib-verilməməsi amili nəzərə alınsın.
5. Auditor xidməti göstərərkən haqsız rəqabət hallarına yol verən auditorların səlahiyyətli dövlət orqanlarının sifarişi ilə həyata keçirilən yoxlamalara cəlb edilməsi məqsədemüvafiq hesab edilməsin.
6. Sədrin müşaviri F.Qarayevə və Aparatın informasiya texnologiyaları üzrə mütəxəssisi İ.Zeynallıya tapşırılsın ki, on gün müddətində bu qərarın və “Auditor xidməti bazarında haqsız rəqabətin əlamətləri” barədə hazırlanmış materialın Palatanın üzvlərinə çatdırılmasını və Palatanın internet sahifəsində yerləşdirilməsini təmin etsinlər.

ŞURANIN SƏDRİ

V.NOVRUZOV